

**Mədəniyyət  
Nazirliyinin “Şuşa  
mədəniyyətinin  
inciləri” layihəsi  
müxtəlif bölmələr  
üzrə təqdimatlarla  
davam edir. “Şuşa ili”  
münasibətilə həyata  
keçirilən layihənin  
“Şuşanın ədəbi  
həyatı” bölməsinin  
növbəti təqdimatı  
Vaqif Poeziya  
Günlərinə həsr  
olunub.**



## “Şuşa mədəniyyətinin inciləri” layihəsi bu dəfə Vaqif Poeziya Günlərinə həsr olunub

Azərbaycanın ədəbiyyat və mədəniyyət salnaməsində adı Şuşa ilə qoşa çəkilən görkəmli şəxsiyyətlərimiz var. Onların arasında dahi şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) xüsusi yer tutur. Görkəmli şair ədəbiyyat tariximizdə realist şeirin yaradıcılarından hesab olunur. Vaqif öz ənənələri ilə seçilən xalq şeirində ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi poeziyamızın realist zəmində inkişafında mühüm rol oynayıb.

M.P.Vaqif, eyni zamanda, Azərbaycan tarixinə siyasi xadim kimi daxil olub, Qarabağ xanlığının vəziri kimi taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə Vaqifin yaradıcılığına diqqət və qayğı göstərüb. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin, ölkəmizin ədəbiyyat, incəsənət və elm xadimlərinin iştirakı ilə Şuşa şəhərində Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışı keçirilib. Məhz bu səfər çərçivəsində ümummilli lider Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib və həmin ilin 29 iyul – 3 avqust tarixində Şuşada Vaqif Poeziya Günləri təşkil olunub. Həmin tarixdən etibarən

ənənəvi tədbir 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu söz-sənət bayramı çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təşkil edilirdi.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal ediləndən sonra 28 il müddətində Şuşadakı tarixi-memarlıq abidələri, dini ibadətqahlarla yanaşı, Vaqifin məqbərəsi də vandalizmə məruz qalaraq dağıdılıb.

44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən, Şuşa şəhəri azadlığına qovuşandan sonra 2021-ci il avqustun 30-da 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşada yenidən təşkil olundu. Nə az, nə çox, düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdi həmvətənləri. Beləcə, uzun illərdən sonra Vaqifin şair ruhu rahatlıq tapdı.

Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağımız, onun tacı – 270 yaşlı Şuşamız öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qaydışımızın daha bir təntənəsinə çevrilib. İnanırıq ki, azad Şuşada bilki Vaqif Poeziya Günləri daha möhtəşəm, daha yaddaqalan olacaq.

**M.MÜKƏRRƏMOĞLU,  
“Xalq qəzeti”**